

"MƏNİ BU DÜNYAYA KİM ÇAĞIRDI, KİM?"

(Ömrünün 65-ci baharında bu dünyadan köçmüs
özünü Nəsimin sagirdi sayan Oqtay İsmayıllının aziz xatirəsinə)

Ömr-gün deyirəm, no tohar ucuzaşmış. Oqtay müəllim!.. Kimin tomkin yaşı çatdı, kimin yubiley güñü yetişdi, kimin yaş, kimin payızı, kiminin qışı...

Her şey, yer yadda qalmalı, tariх qarışmış dünyamızın sıxıntıları içinde oriyib gedir, tokco özü ərimir, bizi da özyülo ondib yox eloyer.

Onsuз da xalqın on sakit, nisbi firavan gündündə de şair ömrini qayğırlar, ondışlıqları comborında yamb çökür. Bunu özün dəbə turutur deyirsin:

*Kəsilən yüz dəfə, inan,
Yüz dəfə sindim, yaşadım.
Gördim, olüm dədi verir,
Həyat dədim, yaşadım.*

Dünyan qolbına gotirmek üçün baş alib dünyadan uzaqlaşmışdır. Ağlın kasasından dardla yoldaşlıq, qayıqlı qardaşlıq elmisiñ. Bundan bezikmək nodi, qatlaşdırıñ möhnəti bir yasamaq vasitəsi bilmişən:

*Anlamlıñ dır heç nəyi,
Puc imasıñ biliyi.
Yağın ki, mən də hor şey,
Tərsinə qandım, yaşadım.*

İller onceñ bir tobirdo səsləndirdiyin "Bu millət birleşə" şeiriñ - üryəyin foyradımıñ xatıldırımlı, xərif piçitləriniñ etidim. Ona ñoxsi faciöni, milletinin küləvi matomina aqç-əşkar wası saxlamışa soni qoyardırmış! Sovet şairi de "O" deyo bilordimi?.. Todbir deñ bir bohanöyd; soni foyada gotiron özü dordindi, xalqın səməzən, qaysaqlamaz yaralarının si-züləti idı:

*Tutsa, bir-birdən allı milyon alı,
Bu millət birleşə, gəl nayaq döñər!
Qalmışın inan-güman cəxnamasında,
Bütün ümildəri gerçəyə döñər!*

Onda yaxdırıñ bu misralar bolko de çıxuna qoriba galordi ki, genc şairin göz könlündən no keçir. Qötülməziñ fəvvarənlərin vo onlarıñ olalıstan olsan soydaşlaşdırılmış roziyyəndən gözü qorxanlar bu şeiriñ başı üzərindəki "Zaman" sözünü bər pordo kimi götürüb atacaqlarına, soni dördərlərinə birgo ittihəm edəcəkləriñ xiyatınlırdı:

*Üräym maradıya, dilim soraqda,
Görəsan, birləşək, kim klərinq?
Çoxunun Allahım bılır tak aqçag,
Ən az dünəyaya hakim olarıq!*

Həqiqətən bu misraları yazarkən bəlkə de hor şey yadından çıxdı. Meydanda son qalardı - bütün olo-milla, hor nöqtəsindən bəle burxulmuş üryəyin. Əv-vəldən-axıracan misraların oxunumuñ haldan-hala salır, təntiqdilər demisi, dünyada bə işləyi nöqtə qoymurduqala. Şənин o poetik möngəndən tincixdığımızda buna amansız meqəmdə sonuncu bəndö kürkələmiş bir yazlığından soner güllümseyib dünyaya boyalınan Günəş kimi misraların ümidiñ donuna bəlenirdi:

*Səsim çatır sona, yer ilə göyün,
Beləni uzaqdr arası, Allah?
Yuyulub gözümün səliyə, bir gün,
İzəcək gözümün qarası, Allah!*

Bu şeirdən sonra neça-neço gözəl toronnum şeirləri yaxınsan. Amma bu həqiqət qolqıbın dəyənməki, möhnət üstündə daha hissə kələnirsen. Bu, sonin dünyanın acizliyindən irolı golmir. Soni yaxından tənaylanır bilir ki, son gozori bır ovuc Vətən torpağısan: sizlətlət, səvqəndə, forəhin de bu müqəddəs torpaqdan qaynaqlanır:

*Əlliðan sonra
Zərər içindəyəm əlliðan sonra,
Hürdim dünyanın yüz ləzzətinə.
İllər yavş-yavş alıd ağızdan
Cüca ləzzətinə, qaz ləzzətinə.*

*Pəsləmbə qalmışam xəncərt qında,
Matam arzu-imkan qalmagalında.
Kababın, qaymağın, yağın, balın da
Getdiķə duyuram az ləzzətinə.*

*Pozsam pəhrizim, ölərəm deyə
Ağzıñı tamarızı qoydum cox seyə.
Yana-yana baxıb dolu süfrəyə,
Qırqanın qırıkmən göz ləzzətinə.*

*Bədənmən taqıtından düdükcə hər an,
Dilim qayıvtılınır öyüdüdə yaman.
İş-güçün dadını azaldır zaman,
Çoxaldır nəsihat, səz ləzzətinə.*

*Ay, il sancır məni, gün gəlir hədə,
Üşitməm, türətməm artıq get-geda.
Ocaq yanındayam yay günündə də,
Günəş vermir daha koc ləzzətinə.*

*Yazdır, aləm gülə, çıçaya batıb,
Tanrıñ yera, gəyə şirinlik qatıb.
Dünyanın ləzzəti min dofa artıb,
Həyət, yas itirib öz ləzzətinə.*

*Bizimcüm yaranıb tu bəhər, bu yay,
Yurdun hər gusası bir behiştə tay.
Bu cannat dünyanın, ay nəsi Oqtay,
Vaxtında gal çəkək bış ləzzətinə.*

...No qarışq zamanə goldik, deyirəm, Oqtay müəllim. Şən in ki mi şəhərə qarşımızın ali yaşında garak ancak könlükən matəblərdən səbət salasan, yubiley gecəsi, təntənenli görürən... Indi hansı oxunumuñ buna kələkəm olar?! Elo şərin özünü de bə təntənlərə qatmaq cətind. Daha doğrusu, "təntənə"lərin özü süstüldi, yox oldu. Çünkü özünü Nəsimin sagir diyan Oqtay İsmayıllıdan bundan artıq no gözəldiye!

Yoxsa, şən in şəhərinin bir yana atsaq, alovlu bir vətənpərvər kimi soni buna haqq var! Indi həqqiñiñ votənsevərlər, millət qohrəmanları var. Amma bunu heç kim unutmayıb ki, neçə il orvəl İsmayıllıda bizim aramızda adamı alıb aparan, gözəl devizlərlə insanları hürriyəti, haqqı, edəlatı, insanlıq sos-loyanıñ bir neçesi var idisə, onlardan biri da son idin...

Mon son Oqtay mülliəmdən bir xüsusiyyəti müsbətə etmişdi. O da sonidə müsbətədilək xüsusiyyətimiñ malik olmuşdır id. 1980-ci illərdə "Dağ çəkələri" edəbi möcəsiñin toplantılara hərdən men de golridim. Şən in konaradıñ müşahidə edirdim. Mono elə golridi ki, son dünəyñ öz aləmənə köçürür, sonra onu özünkünlədirib istəyindən kimi oxuya qatdırırsan. Şən in poetik alomin çox zəngin id. Şən prediçti, hadisəni və məhsümüñ istəyindən rəngda təsvir və toronnum etməyi çox ustalıqla bacarırdın. Bundan başqa sonia da bir qoriba xüsusiyyətinə olub - üzündən tobəssüm həc vaxt oşkik olmazdı. Güliş, tobəssümənən sona çox yaraşdırı. Bu xüsusiyyət şən in poeziyanda da öz ekinsi tapmışdı. Son Oqtay Fərzəlyev son de-roco nikinbən şair idin. Son poeziyana göstərdiyin vəfatlılıq öz dostlarını da göstərməyi bacarırdın. Son dosluqluda çox vəfat idin...

Poeziyannıñ, ilhamı işləgi qobirdə de öz gözəlliyyi-ni, tosırınıñ, cəzibəsini türür. İşğın mührək, gorunurla dolsun, işqli ziyalımlı, Oqtay İsmayıllı (Fərzəleyev)!

Sair dostun Şahməmməd Dağlarlıq ilə bir stol ar-xasında çəkdirdiyin qoşa şəkili on mubərək bir emənat kimi oziszliyərom. Bu şəkilde Babadagdan əsən



yellər sonin qara, şəva saçlarını dalğalandırır, son de-küküklerə meydan oxuyursan, ölümnin acığına, huya-tin eşqino o şəkil səndən sonra yadigar kimi övdürənə, qohumlarına, xaxınlarına, Oqtaysevərlərə qala-caq.

Şən in səsa telefonəndən, səsa heyranlılından xeyli dedim, onula şəhərinin bir yana atsaq, alovlu bir vətənpərvər kimi soni buna haqq var! Indi həqqiñiñ votənsevərlər, millət qohrəmanları var. Amma bunu heç kim unutmayıb ki, neçə il orvəl İsmayıllıda bizim aramızda adamı alıb aparan, gözəl devizlərlə insanları hürriyəti, haqqı, edəlatı, insanlıq sos-loyanıñ bir neçesi var idisə, onlardan biri da son idin...

*Axtara-axtara qaldım hər yeri,
Məni bı dünəyin kim çağırıd, kim?
Balkə hər Tanrı da bilmir bı sırri,
Kimin davätzin aldanın goldenaldıñ?*

Səndən sonra "İsmayıllı xəberləri" qəzətinin baş redaktoru Şahməmməd Dağlarlıq "Oqtayın ölümü-nə" adı bir sər yazdı. "Kimo gorak idin soni ölməyin? Onsuz da inanmır bura kimsə buna", deyib hayır-dıñ dostun sirdəñən Dağlarlıq.

*Kimo gorak idin sonin ölməyin?
Haqqı xos oldumuñ bu matəm, bu yas?
Ölümnin bıznıñ ağardon deyil,
Haqqı görüs gündeñ geydin libas...*

24 may 2020-ci il tarixindən Şahməmməd ürəyin-dən sülzüləb golən sözlər nizam dəzüldü, elə hemin günün bütün ölkəyə yayıldı. Bu, bir şeir olmadı, her kəsin dilində səslenən bir ağlı oldu.

Oqtay İsmayıllı monim yaddaşdamda ve monim qə-naatimdən şəh içində nur kimi yaşayır. Bu nü Oqtay müəllimli qolbından səfələnləriñ ve hem onun lirika-sında, hem onun publisistikasında, hem onun no-nəsəndə özünün parlaq toccossümüñ tapşırıdı.

Qəbrin, ruhun və xatron ömündə baş siyriom, mə-nim şair qardaşım!

Daşdəmir ƏJDƏROĞLU